



# Biznes əməliyyatları hesabatı

2016-cı ilin birinci rübünün nəticələri

# Əsas göstəricilər

## Hasilat

- **AÇG**
  - neft (min barel/gün) 651,0
  - neft (milyon ton) 8
- **Şahdəniz**
  - qaz (milyard kubmetr) 2,7
  - kondensat (milyon ton) 0,6

## Əməliyyat məsrəfləri (milyon dollar)

- **AÇG** 137
- **BTC** 29
- **Şahdəniz** 116
- **CQBK** 6

## Əsaslı məsrəflər (milyard dollar)

- **AÇG** 0,39
- **BTC** 0,01
- **Şahdəniz** 0,93
- **CQBK** 0,24

# Ən mühüm hadisələr – 2016-cı ilin 1-ci rübü

- AÇG-dən ilk neft hasilatından bəri ümumilikdə 2,9 milyard bareldən çox xam neft hasil edilib.
- AÇG-də 5 neft hasilatı və iki suvurma quyusu qazılıb.
- Şahdəniz Mərhələ 1 maksimum sabit hasilat gücü ilə işləməyə davam edib.
- Şahdənizdən hasilat başlanandan bəri ümumilikdə 70,4 milyard standart kubmetr qaz və 17,7 million ton kondensat əldə edilib.
- Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri plana uyğun olaraq irəliləyib – işlərin 70%-dən çoxu yerinə yetirilib.
- Azərbaycanda və Gürcüstanda CQBKG kəmərxəttinin inşası davam edib.
- Şahdəniz Mərhələ 2 və CQBKG üzrə tikinti işlərinə Azərbaycanda 22000-dən çox insan cəlb olunub.
- Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişinə uyğun sahələrdə 3-ölçülü seysmik tədqiqat proqramının planlaşdırılması başa çatıb və tədqiqatın 2016-cı ilin may ayında başlaması gözlənilir.

# Şahdəniz Mərhələ 2 və CQBK-nin Genişləndirilməsi (CQBKG)


Türkiyəyə (ildə 6 milyard kubmetr) və Avropaya (ildə 10 milyard kub metr) qaz satışı müqavilələri

CQBK-in ötürücülük gücünün ildə 16 milyard kubmetr artırılması:

- Azərbaycan və Gürcüstanda 48 düymlük yeni CQBKG hissəsi
- Gürcüstanda 2 yeni kompressor stansiyası

Dənizdə emal gücü ildə 16 milyard kubmetr qaz olan və körpü ilə birləşəcək iki yeni platforma

Mövcud Mərhələ 1 platforması



Türkiyədə 1900km-lik TANAP (operatoru BP deyil) boru kəməri

Səngəçalda yeni qaz və kondensat emalı qurğuları və kompressor

Suyun 550 metrədek dərinliyində 360km uzunluğunda boru kəmərləri və 125km uzunluğunda sualtı xətlər

İki yarım dalma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyular

# Yerli ehtiyatlardan istifadə və sosial təşəbbüslər

Yerli podratçılar/təchizatçılar (Azərbaycan-Gürcüstan-Türkiyə regionu) <sup>1</sup>	Sayı	Xərclənib (milyon dollar)	
Kiçik və orta müəssisələr	303	637 <sup>2</sup>	} Davamlı üçüncü tərəf xərclərinin 48%-i
Dövlət şirkətləri	42	168	
Yerli tərəfdaşı olan birgə müəssisələr	15	414	
Xarici podratçıların ölkə daxilində məsrəfləri		415	
Ölkə daxilində cəmi xərclər		1 634	

1. Yerli ehtiyatların istifadəsi ilə bağlı məlumat ildə iki dəfə verilir. Bu, 2015-ci ilin sonuna olan məlumatdır.


2. Bu rəqəmə fiziki şəxslərlə xərclər də daxildir.

## Azərbaycanda sosial təşəbbüslər (ödənilmiş min dollar)

AÇG	51,3
Şahdəniz	7,9
BTC/CQBK	104,8
BP100%	175,0
Cəmi	339,1



# Geoloji kəşfiyyat



## Şəfəq-Asiman

- Şahdənizdən 60km, Səngəçal terminalından 145km aralı.
- Suyun dərinliyi: 600-800m.
- Saziş 2010-cu ilin oktyabrında imzalanıb.
- 3-ölçülü seysmik tədqiqat aparılıb.
- Məlumatların təhlili 2014-cü ildə başa çatdı.
- Seysmik məlumatların interpretasiyası başa çatdırıldı.
- İlk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır.


## Dayazsulu Abşeron

- Abşeron yarımadasının cənubu.
- Suyun dərinliyi: 40m-ə qədər.
- Saziş 2014-cü ilin dekabrında imzalandı, 2015-ci ilin aprel ayında Milli Məclisdə ratifikasiya edildi.
- 2-ölçülü seysmik tədqiqat 2015-ci ilin dekabr ayında təhlükəsiz şəkildə başa çatdırıldı.
- 3-ölçülü seysmik tədqiqat proqramının planlaşdırılması başa çatıb, tədqiqatın 2016-cı ilin ikinci rübündə başlaması gözlənilir.

# Yerli kadrlar

- 2 926 nəfər Azərbaycan vətəndaşı BP-də işləyir (birbaşa işçilər)
- Azərbaycanda ixtisaslı işçilərin 85%-i yerli kadrlardır

## Azərbaycanda ixtisaslı daimi işçilər



# Mühüm sosial sərmayə təşəbbüsləri

- Sahibkarlığın İnkişafı və Təlim Proqramı vasitəsilə yerli bazarın və ehtiyatların, həmçinin biznesin inkişafına dəstək
- Yerli bacarıq və sərişlərin gücləndirilməsinə dəstək - Layihələrin İdarə Edilməsi Məktəbi, Qobustan Regional Təlim Mərkəzi vasitəsilə yerli icmalar üçün peşə təlimi, icmalar üçün inkişaf proqramları
- Yerli universitetlər vasitəsilə təhsilə dəstək
- Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq, milli komandalara və idmançılara dəstək
- Qarabağ atları haqqında sənədli film

